

Şəhidlik - Vətən torpağının qorunmasıdır!
Şəhidlik - Vətənə məhəbbətin ucalığıdır!
Şəhidlik - qeyrətdir, namusdur!
Şəhidlik - ölümün ölümsüzlük zirvəsidir!
Şəhidlik - İlahi bir cəsurluqdur!
Şəhidlik - Allah tərəfindən türk əvladına verilmiş xəşbəxtlikdir!
Dünyanın ən əziz bəndələridir Şəhidlər!

Voten müharibəsində iştirak edib mərdliklə, qohromanlıqla vuruşub şəhid və qazi olan tanışların ovladları da var. Onların hər birinin qohromanlığı bütün Azərbaycan ordusunun əsgərinən tutmuş zabitine kimi məndə qürur və fərəh hissi yaradı. Ve sinom qabardı, illərlə yərə oyilen başım yerdən qalxdı, belim dikəldi. Qalib ölkənin qürurlu vətəndaşı kimi dik gozməye başladım. Bütün bunlara görə Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan ordusuna minnətdaram.

Hərb tarixində çox sayıda müharibeler olub. Amma 44 günlük müharibədə Azərbaycan ordusunun əldə etdiyi şanlı zəfəri heç bir ölkənin ordusu qazanmayıb. Qürur vericidir ki, dünyanın ən böyük ölkələrinin orduları indi Azərbaycan ordusunun təcrübəsini öyrənirlər.

44 günlük müharibənin zəfərində, əldə olunmasında topçu əsgər şəhid Mirsəfa Mircəlil oğlu Rzayevin də xidmətləri olub. Gəlin gərək O, kimdir?

Mirsəfa Rzayev 1995-ci ildə Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində anadan olub. Atasının diqqəti, anasının qayğısı ilə addım ata-ata, yixila-dura böyüüb məktəb yaşına çatıb. Ve Nəsimi rayonundakı 54 sayılı tam orta məktəbin birinci sınıfına gedib. Ele ilk günlerden o, sınıf yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrilib. Bu ta orta məktəbi bitirənə - 2012-ci ilə kimi davam edib. Orta məktəbi bitirən Mirsəfa alı təhsil almaq üçün sənədlərini Azərbaycan Döñiz Akademiyasına verir. Ve Gəmi mexanikası və elektromexanikası fakültəsinə daxil olur. Tələbəlik illəri bir-birini qova-qova başa çatır. Akademiyada təhsili uğurla başa vuran Mirsəfa Vətəne olan borcunu vermək üçün hərbi xidmətə çağrılır. Gədəbəydə xidmət edir. Nümunəvi xidmətinə görə defələr komandırları tərəfindən mükafatlandırılır, əsgər yoldaşlarına nümunə göstərilir. Hərbi xidməti topçu kimi başa vuran Mirsəfa evlərinə dönür və bir neçə gündən sonra özüne iş axtarır. Anasının aldığı cüzi maaş ailənin ehtiyacını ödəmir. Ona görə de ailənin güzənnəni yaxşılaşdırmaq üçün təklif olunan hər hansı bir işdə işləməyə razı olur. Doğrudur, işlədiyi iş heç də ürəyinə olsa. Ancaq neyləməli? İşləyib anasını və özündən kiçik bacısını dondurmamalı idi.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Mircəlil Rzayev 10 il bundan önce xəsta olanda ona demişdi: - Oğlum, məni yaxşı-yaxşı dino, bu dünyaya gəlişimiz, bir gedisi de var. Ürəymə damıb ki, mənim gedişim yaxınlaşır. Maşallah, sən de artıq böyük oğlansan, məndən sonra bu evin kişisi sən olacaqsın. Ona görə de ailəni sən tapşırıram. Anan dan və bacımdan müğayət ol, hər işdə onlara arxa, dayaq dur, kömək ele.

Atasının dediklərinə diqqətən qulaq asan Mirsəfa başını tərpatməklə ca-

Ölümün ölümsüzlük zirvəsi: Şəhidlik



vab verir. Qəhər boğazında iliş qalmışdı, dili söz tutmurdu.

Müharibə ağır sözüd, müharibə ölümdü, itindi, dağladı, qandı, qadadı, bir sözle həyatın sonudu. Ona görə de bu sözün özünü və onun töretdiyi müsibətləri görmək istəyen yoxdur. Amma yer üzərində bir millət var ki, bunsuz yaşaya bilmir. Harada yaşamışından asılı olmayaraq terror eləmək, qan tökmək ad çıxarıb. Ele düşünməyin ki, bu millət döyüştəkdir, qorxmazdır. Xeyir, bu qətiyyən ele deyil. Onlar qorxaqdalar, xainindirlər, satqındalar, min üzülfürdər, namərdirlər. Bir sözle insanlığa yaraşmayan bütün horəkətlər bacarırlar. Haqsız dünyada özleri xasiyyətdə olan havadarları da çoxdur. Bunlar yer üzərində pərəpötöyün toxumu kimi səpalenmiş qaraçı yaşayışlı haylardı.

Zaman-zaman bizimlə müharibələr aparan hayar keçən ilin 27 sentyabr tarixində növbəti müharibəni başladılar. Daha biçaq sümüyü dirənmişdi. Dayanmaq, durmaq, ATƏT kimi geydirme bir qurumun boşboğazlığını dinləmək, illərde kağız üzərində qalan BMT-nin 4 qətnamesinin icrasını gözləmək olmazdı, bu sadəlövhülük olardı. Artıq hərəkətə keçmək, işğalçının dersini vermək, menəm-menəm deyən ağzını qulağının dibinə kimi cırmaq vaxtı çatmışdı. Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyev orduya doğma torpaqlarımızın erməni işğalından azad olmasına emrini verdi. Uzun illər Ali Baş Komandanın emrinə səbirsizliklə gözleyən xalq könlüllü olaraq Seferberlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rayon idarələrinin qabağına axıdı. Hər kəs Vətən uğrunda qanından və canından keçməyə hazırlı olduğunu bildirdi. Xalqın birliyi ölkəni ayağa qaldırıldı.

Sevdiyi sənətin fanatı olan Mirsəfa altı ay iddi ki, Bakı Beynəlxalq Döñiz Ticarət limanında öz ixtisası üzrə dispeçer vəzifəsində işləyirdi. Müharibə başlayan ərefədə iş başında olan Mirsəfa növbəni təhvıl verib evlərinə gələndə anası çağrış vərəqəsini ogluna verir. Səhər tezden Mirsəfa çağrış məntəqəsinə yolların. Oktyabrın 6-dan döyüş yolu Füzuli rayonunun işğaldə olan kəndlərinin erməni əldən quldurlarından tozluqlardan başladı. O, ermənilərle həyata rastlaşma-

sada, onların vohşiliyindən, qoddarlığından, bizim torpaqlara çox uzaqlardan gol-diklərindən xəbərdar idi. Bu məlumatları atasının müharibə xatirələrindən və oxuduğu kitablardan bildirdi. Onu da bilirdi ki, ermənilər Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı, onun orta rayonlarını, anasının doğulub

boya-başa çatdığı Qazax rayonunun bir neçə kəndini işğal ediblər, tarixdə görünməyən Xocalı və Bağanis Ayrım kimi soyqırımlarını törediblər. Ermənilərin bütün bu qeyri-insani horəkətlərini eşitməmək üçün özlerini karlığa, görməmək üçün isə korluğa qoyan beynəlxalq teşkilətlər və böyük ölkələr var. Bizim həqiqətimiz, ədalətimiz öz əlimizdədir, deyib igidlik və mərdliklə döyüşən Mirsəfa bir çox döyüş bölgələrində əbədi və əzəli düşmənimizə Azərbaycan oğullarının kimliyini göstərir. O, düşmənin torpaqlarımızdan tamamilə qovulmasını və böyük ZƏFƏR gününə qətməsini sebirsizliklə gözleyirdi. Cox təessüf ki, minlərlə igid, qehrəman əsgərlərimiz və zabitlərimiz kimi o da, Böyük günü görmədi. Füzuli işqamətində gəden döyüşlərde qehrəmancasına şəhid oludur. Vətən müharibəsində göstərdiyi igidliyə, qohromanlığı görə zəhməti yüksək dəyərləndirildi, qiymətləndirildi. Ali Baş Komandanın sorəncəmi ilə "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edildi.

Mirsəfa Rzayev subay idi. Şəhid olmamışdan bir gün önce anası Emiliya xanımı zəng edib demişdi ki, "Ana, usta çağır evimizə əl gəzdirsən, əhd eləmişəm: Torpaqlarımızı erməni fasılıtlarından azad eləyib qaydan kimi evlənəcəm".

Amma igid əsgər əhdinə emal ədə bilmedi. Anası qəder sevdiyi Vətəni yolunda Şəhid olub ölümsüzlüyə qovuşdu. Qaradağ rayonunda şəhidlərə layiq olmayan məlum məzarlıqda (18 nəfər) dəfn olundu. Lakin sonralar şəhid valideynlərinin narazılığı nəzəre alınaraq məzarlarında yeri dəyişirildi.

Mirsəfa qohumlarla, qonşularla və eləcə də tanınmadığı insanlarla ünsiyyət qurmayı, mehriban olmayı yaxşı bacarırdı. Mehriban, qayğılı insan idi. Anası Emiliya xanım deyir: "Üzərə bəzən qonşuluğumuzda ondan bir neçə yaş böyük olan Novruz adlı bir dostu var. Novruz eləldi, arabada gəzir. Mirsəfa onu çox isteyirdi. Siqaret alırdı, hətta dar macalda belə vaxt tapıb onu aparıb şəhərdə gəzdirirdi. Bundan rahatlaşırırdı, zövq alırdı. Mirsəfanın şəhidlik xəbəri geləndə Novruz qəder belkə de ağlaşan, yanın olmadı. Amma ağlamaqla, sızlaşmaqla onu və yüzlərlə şəhidlərimizi geri qaytarmaq mümkün deyil. Onlar ölüb ölümsüzlüyə qovuşdular", - deyə Emiliya xanım desməliyə yanaqlarına sülələnən göz yaşlarını silir.

Mirsəfa 1995-ci ilin 19 fevralında doğulmuşdu. Yaşasayıdı indi 26 yaşı tamam olacaqdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!